

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” Publik Hüquqi Şəxsinin Rəhbərliyinə və Müşahidə Şurasına

Rəy № IpEVVjCH2x

Biz, “Abacus Audit and Consulting” MMC olaraq (Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən 03 iyun 2022-ci il tarixli AT/135 sayılı icazə verilib) “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” Publik Hüquqi Şəxsinin 31 dekabr 2025-ci il tarixlərinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə mənfəət və ya zərər, digər məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə mühüm mühasibat uçotu prinsiplərinin icmalı da daxil olmaqla maliyyə hesabatlarına dair qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Publik Hüquqi Şəxsdə tətbiq edilən mühasibat uçotu qaydalarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (MUBS) uyğunluğunun dəyərləndirilməsini apararaq cari tətbiq olunan uçot siyasətinə uyğun olan yeni MHBS və MUBS üzrə tövsiyələrin verilməsini təmin etdik.

Hesab edirik ki, Publik Hüquqi Şəxsin əlavə edilmiş maliyyə hesabatları əksər əhəmiyyətli aspektlərdə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmışdır.

Rəy üçün əsas

Biz auditı Beynəlxalq Audit Standartlarına (“BAS”) uyğun olaraq apardıq. Bizim həmin standartlar üzrə öhdəliklərimiz hesabatımızın “Maliyyə hesabatlarının auditı üzrə auditorun məsuliyyəti” bölməsində təsvir olunur. Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar mühasiblərin etika məəcəlləsi”nə (“MBESS Məcəlləsi”) uyğun olaraq biz Publik Hüquqi Şəxsdən müstəqilik və biz MBESS Məcəlləsinə uyğun olaraq etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə, habelə saxtakarlıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına zəmin yaradan zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır. Rəhbərlik Publik Hüquqi Şəxsin fəaliyyətinin fasiləsiz davam etdirilməsinin qiymətləndirilməsi və fəaliyyətin fasiləsizliyi ilə bağlı məlumatların açıqlanmasına, habelə fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır. Rəhbərlik bu prinsipə riayət edərkən “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını nəzərə alır. Həmin Qanunun 5-ci və 9-cu maddələrində müvafiq olaraq qeyd olunur ki, publik hüquqi şəxs müflis elan oluna bilməz və publik hüquqi şəxsin ləğvi və yenidən təşkili ilə bağlı məsələlər onun nizamnaməsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

Rəhbərlik Publik Hüquqi Şəxsin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditı üzrə auditorun məsuliyyəti

Bizim məqsədimiz ümumiyyətlə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olmamasına kifayət qədər əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək dərəcəsini ifadə edir, lakin BAS-a uyğun olaraq aparılmış audit nəticəsində mövcud olan bütün təhriflərin üzə çıxarılmasına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində əmələ gələ bilər və fərdi və ya məcmu halda götürülməklə hazırkı maliyyə hesabatlarının

əsasında istifadəçilərin qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmələrini ehtimal etməyə əsas olacağı halda əhəmiyyətli hesab olunur.

BAS-a uyğun olaraq aparılmış auditin bir hissəsi olaraq biz audit zamanı peşəkar mühakimə və peşəkar skeptisizm tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edir və qiymətləndirir, həmin risklərə cavab olaraq audit prosedurlarını layihələşdirir və həyata keçirir, eləcə də rəyimiz üçün əsas yaratmaq məqsədilə kifayət və münasib olan audit sübutunu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir, çünki fırıldaqçılığa gizli sözləşmə, saxtakarlıq, bilərəkdən səhv buraxma, yanlış təqdimat və ya daxili nəzarət qaydalarına əməl olunmaması daxil ola bilər.
- Müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənilib hazırlanması məqsədilə auditə aid olan daxili nəzarət elementləri haqqında anlayış əldə edir, lakin bu zaman Publik Hüquqi Şəxsin daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmürük.
- Rəhbərlik tərəfindən istifadə edilmiş uçot prinsiplərinin münasibliyini, uçot təxminlərinin və əlaqəli açıqlamaların əsaslılığını qiymətləndiririk.
- Rəhbərlik tərəfindən mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının tətbiqinin münasibliyi və əldə edilmiş audit sübutlarına əsaslanaraq Publik Hüquqi Şəxsin daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi ilə bağlı əhəmiyyətli şübhə doğuran hadisə və ya şəraitlərlə əlaqədar mühüm qeyri-müəyyənliyin olub-olmaması haqqında nəticə çıxarıyıq. Mühüm qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gələcəyimiz halda, biz auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli açıqlamalara diqqəti yönəltməliyik və ya, əgər bu cür açıqlamalar qeyri-münasib olarsa, rəyimizə düzəliş etməliyik. Lakin gələcək hadisə və ya şəraitlər Publik Hüquqi Şəxsin daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsinə gətirib çıxara bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla maliyyə hesabatlarının ümumi təqdimatı, strukturu və məzmununu, eləcə də maliyyə hesabatlarının müvafiq əməliyyat və hadisələri düzgün təqdim edib-etmədiyini qiymətləndiririk.

Biz Publik Hüquqi Şəxsin idarə olunmasına cavabdeh şəxslərin nəzərinə digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış əhatə dairəsi, vaxtı və əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarətdə müəyyən etdiyimiz hər hansı əhəmiyyətli çatışmazlıqları çatdırırıq.

Biz həmçinin Publik Hüquqi Şəxsin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik. Publik Hüquqi Şəxsin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsinə qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatımızda təsvir edirik.

**“Abacus Audit and Consulting”
MMC-nin direktor (auditoru)**

Rüfət Zeynalov

M.Y.



24 iyun 2026-cı il
Bakı, Azərbaycan

"ƏMƏK BAZARI VƏ SOSIAL MÜDAFİƏ MƏSƏLƏLƏRİ ÜZRƏ MİLLİ OBSERVATORİYA" PHŞ
31 DEKABR 2025-Cİ İL TARİXİ ÜZRƏ
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)


<i>Xalis xərclər haqqında hesabat</i>		<i>Azərbaycan manatı ilə</i>	
	Qeydlər	2025 AZN	2024 AZN
Xidmətlərin göstərilməsindən gəlir	4	2,000.00	13,100.00
Xidmətlərin maya dəyəri		-	-
Ümumi mənfəət		2,000.00	13,100.00
Sair gəlirlər		11,072.00	72.00
Sair xərclər		-	-
Əməliyyat mənfəəti		13,072.00	13,172.00
Əməliyyat xərcləri			
Əmək haqqı və onunla bağlı xərclər	9	(2,911,376.00)	(2,887,045.00)
Köhnəlmə və amortizasiya xərcləri	7-8	(112,768.00)	(104,810.00)
İcarə öhdəlikləri üzrə xərclər	13	(584,484.00)	(584,485.00)
İnzibati xərclər	6	(338,130.00)	(197,010.00)
		(3,946,758.00)	(3,773,350.00)
Mənfəət vergisi xərci		(400.00)	(1,891.00)
İl üzrə xalis xərclər		(3,934,086.00)	(3,762,069.00)

Rəhbərlik tərəfindən:



Elnur Səfərlı
İdarə Heyətinin sədri





Mədinə Yaqubova
Mühasibatlıq sektorunun müdiri

24 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

24 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

“ƏMƏK BAZARI VƏ SOSIAL MÜDAFİƏ MƏSƏLƏLƏRİ ÜZRƏ MİLLİ OBSERVATORİYA” PHŞ
31 DEKABR 2025-Cİ İL TARİXİ ÜZRƏ
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Maliyyə vəziyyəti haqqında hesabat Azərbaycan manatı ilə

	Qeydlər	2025 AZN	2024 AZN
Aktivlər			
Cari aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	5	1,308,460.00	580,965.00
Mal-material ehtiyatları		99,059.00	102,106.00
Əsas fəaliyyət üzrə debitor borclar		-	-
Sair cari aktivlər	10	30,963.00	29,414.00
Cəmi cari aktivlər		1,438,482.00	712,485.00
Uzunmüddətli aktivlər			
Torpaq,tikili və avadanlıqlar	7	532,062.00	626,729.00
Qeyri-maddi aktivlər	8	196,238.00	262,910.00
Nizamnamə qoyuluşları		-	-
Nizamnamə fondu üzrə alınası uzunmüddətli aktivlər	14	1,000,000.00	1,000,000.00
Cəmi uzunmüddətli aktivlər		1,728,300.00	1,889,639.00
Cəmi aktivlər		3,166,783.00	2,602,125.00
Kapital və öhdəliklər			
Cari öhdəliklər			
Kreditor borclar	12	7,324.00	14,303.00
Sair cari öhdəliklər	11	7,109.00	1,786.00
Mənfəət vergisi üzrə öhdəlik	11	2,937.00	2,537.00
Cəmi cari öhdəliklər		17,370.00	18,626.00
Uzunmüddətli öhdəliklər			
Cəmi uzunmüddətli öhdəliklər			-
Kapital			
Nizamnamə kapitalı	14	1,000,000.00	1,000,000.00
Bölüşdürülməmiş mənfəət		741,972.00	787,936.00
Əlavə kapital	15	98,981.00	214,598.00
Kapital ehtiyatları	5	1,308,460.00	580,965.00
Cəmi Kapital		3,149,413.00	2,583,499.00
Cəmi Kapital və Öhdəliklər		3,166,783.00	2,602,125.00

Rəhbərlik tərəfindən:

Elnur Səfərli
İdarə Heyətinin sədri



Mədinə Yaqubova
Mühasibatlıq sektorunun müdiri

24 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

24 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

"ƏMƏK BAZARI VƏ SOSIAL MÜDAFİƏ MƏSƏLƏLƏRİ ÜZRƏ MİLLİ OBSERVATORİYA" PHŞ
31 DEKABR 2025-Cİ İL TARİXİ ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

Azərbaycan manatı ilə

	Qeydlər	2025 AZN	2024 AZN
Əməliyyatlar üzrə pul axınları			
Vergidənqabaq mənfəət/(zərər)		(3,933,686.00)	(3,760,178.00)
Pul axınları ilə bağlı olmayan düzəlişlər:			
Amortizasiya xərcləri	7-8	112,768.00	104,810.00
Pul axınları ilə bağlı olmayan sair düzəlişlər			-
Silinmiş əsas vəsaitlərin dəyəri		127,874.00	
İşçi kapitalda dəyişikliklər:			
Cari aktivlərdə dəyişiklik		1,498.00	22,382.00
Cari öhdəliklərdə dəyişiklik		(1,656.00)	(3,118.00)
Ödənilmiş mənfəət vergisi		-	-
Əməliyyat üzrə xalis pul axınları		(3,693,202.00)	(3,636,104.00)
İnvestisiya fəaliyyəti ilə bağlı pul axınları			
Torpaq, tikili və avadanlıqların alışı nəticəsində pul vəsaitlərinin xaric olması	7	(39,217.00)	(217,654.00)
Qeyri-maddi aktivlərin alışı nəticəsində pul vəsaitlərinin xaric olması	8	(40,086.00)	(97,196.00)
İnvestisiya fəaliyyəti ilə bağlı xalis pul axınları		(79,303.00)	(314,850.00)
Maliyyə fəaliyyəti ilə bağlı pul axınları			
Təsisçidən daxil olmuşdur	5	4,500,000.00	3,200,000.00
Əlavə kapital ehtiyatında artım/azalması	15	-	143,531.00
Maliyyə fəaliyyəti ilə bağlı xalis pul axınları		4,500,000.00	3,343,531.00
İl ərzində pul axınları		727,495.00	(607,423.00)
İlin əvvəlinə pul vəsaitlərinin qalığı		580,965.00	1,188,388.00
İlin sonunda pul vəsaitlərinin qalığı		1,308,460.00	580,965.00

Rəhbərlik tərəfindən:

Elnur Səfərlı
İdarə Heyətinin sədri



Mədinə Yaqubova
Mühasibatlıq sektorunun müdiri

24 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

24 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

"ƏMƏK BAZARI VƏ SOSIAL MÜDAFİƏ MƏSƏLƏLƏRİ ÜZRƏ MİLLİ OBSERVATORİYA" PHŞ

31 DEKABR 2025-Cİ İL TARİXİ ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Kapitalda dəyişikliklər haqqında hesabat

Azərbaycan manatı ilə

	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	Əlavə Kapital	İSF-dən maliyyələşmə	Cəmi Kapital
01.01.2024-cü il tarixinə	1,000,000.00	742,582.00	71,067.00	1,188,388.00	3,002,037.00
Məcmu gəlir/(zərər)	-	3,807,423.00	143,531.00	3,200,000.00	7,150,954.00
Əlavə edilir/(silinir)	-	(3,762,069.00)	-	(3,807,423.00)	(7,569,492.00)
31.12.2024-cü il tarixinə	1,000,000.00	787,936.00	214,598.00	580,965.00	2,583,499.00
Məcmu gəlir/(zərər)	-	3,772,505.00	-	4,500,000.00	8,272,505.00
Əlavə edilir/(silinir)	-	(3,818,469.00)	(115,617.00)	(3,772,505.00)	(7,706,591.00)
31.12.2025-ci il tarixinə	1,000,000.00	741,972.00	98,981.00	1,308,460.00	3,149,413.00

Rəhbərlik tərəfindən:

Elnur Səfərlili
İdarə Heyətinin sədri



Mədinə Yaqubova
Mühasibatlıq sektorunun müdiri

24 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

24 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası